



**Rafiq Olyiyev,
Azerbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi, filolo-
giya elmləri doktoru, professor**

(əvvəli ötən sayımızda)

**Söz, sənət eşqilə çırpınan ürək
Alır sirdəş kimi ilhamdan kömək.**

"İlhamçıım" deyən şair sözsüz ki, biziñ indi başa düşdüyümüz mənada ilham pərisini nəzərdə tutmur, şeiri, sənəti yüksək səviyyədə duyan, onu dəyərləndirməyi bacaran Qızıl Arslan kimi oxucuları xatırladır, bu söz srrafi dünyasını dəyişəndən sonra heç nə yaza bilmədiyini söyləyirdi. Sonrakı səhifələrdə şair elə bil ki, həssas oxucu probleminin bütün zamanlar üçün aktual olduğunu xatırladırdı:

**Saçdığım gövhərlə bəzəndi cahan,
Çünkü var şah kimi bir gövhər alan.**

Buradan belə nəticə çıxır ki, gövhər, mirvari alan yoxdursa, min bir zəhmətlə onu dəryaların dibindən çıxarmağa heç lüzum da qalmazdı. Həssas, tükü tükən seçməyi bacaran oxucuya bütün dövrlərdə böyük ehtiyac olmuş və olacaqdır. Həssas, dumlu varlığı bədii yaradıcılıq zamanı sənətkarı həvəsləndirən en mühüm amillər sırasındadır.

"Ləl ilə doludur mənim əsərim" deyən Nizami həmişə xatırladırdı ki, gözəl əsərlər yaratmaq üçün gərgin yaradıcılıq axtarışları aparmağa, hər bir çətinliyə sine gərməyə ehtiyac duyulur.

Həyatda olduğu kimi bədii yaradıcılıqla da zəhmətsiz uğur qazanmaq mümkün deyildir.

**Bir gün bar götürər ağac əkənlər,
Xəzinə aparar əmək çəkənlər.**

Yaxşı əsərlər, mənalı sözlər yaratmaq üçün ilhamla, zəhmətlə bərabər hikmət, ədəb-ərkan sahibi olmağın vacibliyi də sətiraltı mənalarla nəzərə çatdırılırdı. Böyük sənətkar ilhamın ağılla, kamalla birliyini ədəbi uğurların rehni sayaraq yazırıdı:

**Birləşmək istəyərkən əql, kamal və ilham,
Qırx illik bir ömürdən o gözləyir bəhrə, kam.**

Buradan belə ayadın olur ki, böyük ədəbi uğurlar üçün ilhamla, ağılla, zəhmətlə bərabər sənətkarın həyat təcrübəsi, "qırx illik ömrü" də vacib amillər sırasındadır.

Nizami şairləri sözü qiymətdən salmamağa, onu ucuz satmamağa, "söz balını milçəklərdən qorumağa" səsləyirdi. Məsləhət görürdü ki, şeirin xridarı olmayanların, dinləməyi bacarmayanların yanında heç zaman şeir oxumasınlar.

"Dua da olsa demə, səni dinləməsələr" qənatı də elə-bele yaranmamışdı.

"Zər qədrini zərgər bilər" qənaətinə əsaslanan şair əsl mirvarinin dəyərini bilən həkkakların onu deşməyə qorxmalarından, bu işi öz şagirdlərinə etibar etmələrindən səhbət açır. Şairi qəvvasa, sözü isə mirvariye bənzədən Nizami xatırladır ki, ilhamdan mayalanın əsl söz şairin şöhrətini göylərə qaldırmaq gücündədi.

**Şeir yüksəldib səni, qoymaz əsla kölgədə,
Şairlər söz əmiri adlanır hər ölkədə.**

"Canının bahasına hər söze can verən" şairlərə çox yüksək dəyər verən Nizami hər qafiyəpərdəzi, nəzmçini şair hesab etmirdi. Şairliyin meyxana-dan büsbütün azad olması onu sevindirirdi:

**Əlim gətirdi, oldum mən bu sənətdə ustad,
İnanırsan seyr elə, sehrimə qalma bir yad.
Şeir mənimlə tikdi bir uca ev, aldı ad,
Şairlik meyxanadan büsbütün oldu azad.**

Nəzmin ustası olan Nizami boş, mənasız sözləri şeire gətirməyin, nəzmçiliyin düşməni idi. O yazırıdı:

**Şeir yox, mənasız nəzm yananlar
Çətinlik çəkməzər, onlara nə var?!
Daşlardan cəvahir çıxaran ancaq
Bilir ki, çətindir gözel söz tapmaq.**

Nizami "Hikmet çeşməsi" olan şairlik sənəti"nin satqınlarının, istedadsız adamların əli ilə hörmətini itirməsini də yana-yana xatırladırdı.

**O kəslər ki qızılçın özüb əldən gedirlər,
Sözünsə sikkəsini qızılla məhv edirlər.**

Söz oğruları, plagiarism işə sənətdə novatorluq tərəfdarı olan Nizaminin gözünün düşməni idi:

**Gizlində mətaha çıxmaz müştəri,
Oğurluq bir malın olmaz dəyəri.**

Özünü "söz gülşəninin sərv ağacı" adlandıran, "böyük tapmaq istəyirsənə əlinə qələm alıb böyükərdən yaz" deyən, Şərq poetikasını, bəlağətin qayda-qanunlarını mümkömməl bilən Nizami sözü yerində, vaxtında, məqamında söyləməyi, lazımlı gəlsə susmağı bacarmağı çox dəyərləndirirdi:

**Dindirən olmasa, danışma hədər,
Kəsəri yavaş vur, sınməsin gövhər.
Sormadan kim sözə başlasa, bışəkk,
Sözünü küləyə sovurmuş demək!**

Nizaminin əsərlərində forma və məzmun, onların dialektik vəhdətinin vacibliyi məsələsinə də xüsusi önem verilir. Bədii əsərdə məzmunun əsas-

olduğu nəzərə çarpdıran Nizami ya-zırıldı:

**Boş, mənasız sözlər kimə gərəkdir?
Kim belə sözləri dinləyəcəkdir?**

Eyni zamanda ulu söz ustası bədii formaya, sözü necə ifadə etməyə də



böyük əhəmiyyət verir, qələm sahiblərini yeni forma axtarışlarına səsləyirdi:

**Təzə bahar yetir can çeşməsindən,
Yeni paltar geydir sözlərinə sən.**

**Yetişər, bu qədər işsiz qalmayım,
Şeirə ən yeni bir üsul arayım.**

"Şeirə ən yeni bir üslul armağ"ın vacibliyini Nizami təsadüfi vurğulamırdı. Yeni söz, yeni ifadə tərzi "hər sözdən ince bir çiçək" yaratmaq arzu-suyla yaşayan böyük mütəfəkkiri daim düşündürən məsələlərdən olmuşdur.

Yeni söz söyleməyin çox çətin oldu-

ğuunu xatırladı Nizami özündən əvvəl yaşayıb yaradan tuslu şairin - Firdovsinin "söz gəlinlərini incilərə bəzəməsindən", çox qiymətli gövhərlər yaratmasından danışsa da, hətta bu böyük

sənətkarın da sahib ola bilmədiyi "ba-kirə sözlər" in çox qaldığını söyləyir, bu sözlərdən istifadə ilə yeni sənət incisi yaratmağın vacibliyini anlayırdı:

**Yazmalı elə bir uğurlu dastan,
Onda bir incəlik duysun oxuyan.**

Nizaminin Xızırla xəyalı söhbəti za-mani peyğəmbərin ona verdiyi məslə-hətlərdə də yeni söz ideyası ön plan-dadır:

**Dəyərsiz sözlərdən uzaq ol bir az,
Əyri pərdələrdə çalğı calınmaz.
Ən ince sözlər tap, olasan dilbər
Görünce bəyənsin söz bəyənənlər.
...Keçmişlər deyəni eləmə tekrar,
Bir inciyə iki dəlik açmazlar.**

Əslində yeni, Nizaminin təbirince desək, "bakirə söz" sənətkarlığının əsas meyarları sırasındadır. Şairin istifadə elədiyi "bakirə söz", "dul söz" ifadələri də çox maraqlıdır və fikrin daha əya-ni, inandırıcı şəkildə ifadəsinə yardımçı olur.

Nizami hər hansı mövzuda əsər ya-zarken həyat hadisələrini mükəmməl öyrənib doğru-düzgün, özü də yüksək sənətkarlıqla eks etdirməyi çox vacib saydı. Məsələn, "Xosrov və Şirin" əsərinin necə yazılımasını xatırladı Nizami "ruh oxşayan bu dastanın uzun müddət pərdədə qalmasından", qədim əlyazmalarını oxuyaraq, hadisələrin şahidi qoca adamları dinləyə-rək bu hadisələr haqqında zəngin mə-lumat topladıqdan sonra bu poemanı qələmə almasından səhbət açırdı. "Yeddi gözəl" əsərində də şair həmin məsələyə toxunur, bu poemanın ara-yə-ərsəyə gəlməsi üçün gördüyü işlər-dən, apardığı axtarışlardan səhbət açırdı:

**Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Ərəbcə, dəricə yeri düşərkən,
Buxari, təbəri əsərlərindən**

**Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.**

Bu misralar yaradıcılıq prosesinin mahiyyətini, ədəbi ənənədən bəhrə-lənməyin qaydalarını, gərgin axtarışlar aparmağın vacibliyini anlamaq baxı-mından oxucuya, xüsusən yaradıcı insana çox böyük kömək ola bilər.

Nizami həmişə sənətdə yenilik tə-rəfdarı olmuş, yaradıcı insanları "köhnə havaları dəyişməyə, yeni nəğmələr bəstələməyə" səsləmişdir. "İsgəndər-name"de "Təzə olmasayıdı bu əsər yə-qin Təzə bir söz demək olardı çətin" qənaətinə gelən şair eyni zamanda yaradıcılıq prosesində köhne mövzuya yeni nəfəs getirməyi də məqbul saymışdır.

Sənətdə orijinallığa, təzə sözə, təzə ifadəyə xüsusi önem verən Nizami öz ədəbi uğurlarından çox məmənun id. "Bakir söz demək üçün" çox əlləşdiyi ni etiraf edən bu dahi sənətkar özünü yağıdırduğu yağışla canlılara həyat ve-rən buluda bənzərdirdi:

**Çəşməmdən feyziyab olsa da çoxu,
Getmir gözlərinə həsəddən yuxu.
Mənim meyxanamdan içərlər şərab,
Mənim sözlərimdən bağlarlar kitab.
Bu feyi onunçün qazandım ki, mən
Əsla su içmədim yad bir çəsmədən.**

Bu dahi söz ustادının, mütəfəkkir-in nəzəri-estetik düşüncəsinə görə dünyada yalnız mənalı sözün ömrü əbədidir. Şairin ölməz əsərləri onun bu qənətlərində nə qədər haqlı ol-duğunun əyani sübutu, ən mötəbər əşyayı-dəliliidir. İndinin özündə də Nizaminin nəinki əsərlərini oxuma-ga, həm də onun nəzəri-estetik gö-rüşlərini öyrənməyə, ondan yaradıcı şəkildə bəhrələnməyə xüsusi ehtiyac duyulur. Çünkü bu dahi sənətkarın elmi-nəzəri, ədəbi-fəlsəfi düşüncələri əsl səntkarlıq məktəbidir.